



Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam...

Ümummilli Lider HEYDƏR ƏLİYEV



Qəzet 1929-cu ildən nəşr olunur. Təsisçi: Bakı Dövlət Universiteti

28 iyun 2020-ci il



BAKİ UNIVERSİTETİ

MİLLİ TƏRƏQQİ ELM VƏ TƏHSİL OCAĞINDAN BAŞLAYIR

**Kimya
fakültəsində Milli
Qurtuluş Gününe
həsr olunmuş
onlayn tədbir
keçirilib**

səh. 2

**BDU-da onlayn
imtahan
sessiyası davam
edir**

səh. 3

**“Şərq filologiyası
məsələləri”
mövzusunda
virtual elmi
konfrans
keçirilib**

səh. 3

**Onlayn Tələbə
Müzakirə
Forumu keçirilib**

səh. 3

**“Viruslar və
pandemiya”
mövzusunda
onlayn ustad
dərsi keçirilib**


səh. 6

**“Kitabxana-
informasiya
fəaliyyətində
innovasiyalar və
yeni əsrin
çağırışları”
mövzusunda
Respublika
virtual elmi
konfransı
keçirilib**

səh. 6


**BDU-nun
müəllimi “Urdu
dilinin aktual
problemləri”
mövzusunda
virtual
konfransda
iştirak edib**

səh. 6



**Jurnalistika fakültəsi
“Zərdabi” Media
Könüllüləri layihəsinə
reallaşdıracaq**

→Səh.2



**MÜƏLLİMİ
XATIRLARKƏN...**

→Səh.3



**BDU onlayn imtahan
prosesinin mənzərəsini
təqdim edir**

→Səh.7



**“25-lər”dən
səkkizinci...
Böyük alimin həyatına
cəmi 15 dəqiqəyə son
qoydular**

→Səh.7

**3010 tələbə
imtahanda iştirak
edib**

→Səh.8



15 iyun - Milli Qurtuluş Günüdür

İstər bir Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalıñ sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümüz və iradəmi yalnız müdrik və qədir bilən xalqımızdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqımı arxalanmışam.

Ulu Öndər Heydər Əliyev

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günələr vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların təməli qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərin ən önəmlilərindən biri də 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu əlamətdar gün, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

1991-ci ilin oktyabrında Azərbaycan öz azadlığına yenidən qovuşsa da, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq yaşandı. Ermənistanın Azərbaycana təcavüzü respublika-

da vəziyyəti dəha da gərginləşdirmişdi. Vətənin bu ağır günlərdə xalqımızın böyük oğlu, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş, dəha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, istefə verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərmiş müdrik rəhbər Heydər Əliyev xalqın israrlı təkidi ilə hakimiyyətə qayıtdı.

Ulu Öndərin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edildi. O, öz xilaskarlıq missiyası ilə ölkəmizin

müstəqilliyini qorudu, respublika-da tügən edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Bu qayıdışın daha bir təzahürü xalqın özünə-inam hissini bərpası oldu. Heydər Əliyevin müdrikliyi ilə Azərbaycanın bir sıra ciddi problemləri həllini tapdı. Ölkəmiz hər şeydən əvvəl vətəndaş mühərribəsi təhlükəsindən, parçalanmadan və beynəlxalq aləmdən təcrid olunmaqdan xilas oldu. Eyni zamanda ölkənin sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslarla, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

(Ardı səh. 2)



**Onlayn elmi seminar
keçirilib**

→Səh.4



**Bakı Dövlət Universitetinə
virtual infotur**

→Səh.6



**Buraxılış işlərinin onlayn
müdafisi uğurla həyata
keçirilir**

→Səh.8



(əvvəli 1-ci səhifədə)

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, Azərbaycanın milli mənafələrini qorumağa qadir silahlı qüvvələri yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı.

Dahi siyasetçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına integrasiyaya, özəlləşdirmə programının, aqrar islahatlarının həyata ke-

çirilməsinə və nəticə etibarilə vətəndaşların rifahının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Beləliklə, Azərbaycan daxilində yanmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılın ilk beynəlxalq neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən işlenib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq tezahürü oldu. Qərbin neft şirkətləri ilə imzalanmış bu sazişdən sonra Azərbaycanın qapıları bütün dönyanın üzünə açıldı, bu sahədə yeni müqavilələrin imzalanması və ölkəyə investisiya qoyuluşu təşviq edildi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-ci ildə Bakı-Novorossiysk,

15 iyun - Milli Qurtuluş Günüdür

1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara ve rilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi rehbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycanlılıq, dövlətçilik, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbehəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Dahi siyasetçi demokratik, hüquqi dövlət quruculuğu istiqamətdə davamlı siyaset yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilen tədbirlər sayesində artıq 1996-ci ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başladı. Ulu Öndərin müxtəlif illərdə imzaladığı fərman və sə-

rəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqları, eləcə də təqaüdlərin minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlilərinin və Azərbaycanın ərazi bütövlüğünün müdafiəsi uğruna əlil olanların pensiya və müavinətləri bir neçə dəfə artırıldı, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis edildi.

Tarixin amansız və sərt sınavları dövründə dönyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlilik və həmrəyliyinin əldə edilməsində də Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında six birləşməsi üçün daim və əzmlə səy göstərərək, bu istiqamətdə son dərəcə qiyaməti qərarlar qəbul etmişdir.

Bu gün Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasi kursunu davam etdirən ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyaseti uğurla həyata keçirməsi nəticəsində Azərbaycanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib, respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah hələ yaxşılaşır. Məhz bu çoxşaxəli uğurlu fealiyyət sayəsində respublikamız öz inkişaf tempinə görə nəinki MDB ölkələrindən, hətta dönyanın bir çox əri və inkişaf etmiş dövlətlərindən də öndə yer alır.

Ulu Öndər Heydər Əliyev böyük qayıdışı ilə Azərbaycanı uğurundan xilas etdi, İlham Əliyev bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və bu gün Azərbaycan hərtərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən ölkə kimi tarixi uğurlarını inamlı davam etdirir.

BDU-nun tələbə gəncləri ölkə başçısına minnətdarlıq məktubu ünvanladılar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Əziz Prezidentimiz!

Dünyani koronavirus adlı gözə görünməz düşmənin silkələdiyi çətin bir zamanda xalqımız naminə gördüyüüz çox böyük işlər bu müraciəti Sizə ünvanlamaq üçün bizə ruh və cəsarət verdi. Cox istərdik ki, ictimaiyyət, hər bir vətəndaş, hər bir gənc bu müraciətin ürəyimizin səsi olduğunu bilsin.

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımlınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə

verdiyiniz qərarları çox böyük məmənuniyyət hissi ilə bəyənir və dəstəkləyir. Siz uğurlu siyasetiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə bugün biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmişiniz.

Möhtərəm cənab Prezidentimiz!

Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız dönyanın ən nəhəng dövlətlərinin belə həsəd aparacağı əzmkarlıqla koronavirusla mübarizədə üstünlük qazanır. Azərbaycanda yaşayan, bu doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz çətin günün dostu, arxa-dayağı oldunuz. "Biz birləkdə güclüyük!" deməklə Siz xalqımızı səfərərət etdiniz. Hami bu fikrin ətrafında six birləşərək həmrəylik göstərdi.

Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasetiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmüş xarici siyasetlə tamamlanır. Qoşulmama hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatlığınıza keçirilən videokonfrans bir daha Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən olduğunu sübut etdi.

Biz, tələbə-gənclər, bütün bunları görür, Sizinlə həmrəy olur, Sizinlə qürur duyuruq! Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik, Sizin qərarlarını üzəkdən bəyənir və dəstəkləyirik.

Allah Sizi qorusun!

Dərin hörmət və məhəbbətə,
Bakı Dövlət Universitetinin tələbə-gəncləri adından
Tələbə-Gənclər Təşkilatının sədri Nicat İsmayılov

Jurnalistika fakültəsi "Zərdabi" Media Könüllüləri layihəsini reallaşdıracaq

Jurnalistika fakültəsi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə "Zərdabi" Media Könüllüləri layihəsini reallaşdıracaq. Layihə Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında Sərəncamı və Parlament Jurnalistləri Birliyinin (PJB) yubileyə əlaqədar start verdiyi işlər planı çərçivəsində həyata keçiriləcək.

PJB-nin təşəbbüsü ilə yaradılacaq "Media Könüllüləri Təşkilatı"nın (MKT) üzvləri ilkin olaraq Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin I-IV kurs tələbələrindən ibarət olacaq.



Başlangıçda könüllülərin sayı Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könülli) təşkil edəcək. Təşkilat üzvləri PJB-nin temsil olunduğu media quorumlarda təcrübə keçmək imkanı əldə edəcəklər. Fəal tələbələr isə qurumun idarə heyətində yer alacaqlar.

"Zərdabi" Media Könüllüləri layihəsinin məqsədi Azərbaycanda könüllülük hərəkatına dəstək vermek, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə qoşulmaq, ictimaiyyəti həyatda aktiv xidmət və təbliğat aparmaq, tələbələrin jurnalistika sahəsində bilik və bacarıqlarını artırmaqdır.

Kimya fakültəsində Milli Qurtuluş Gününe həsr olunmuş onlayn tədbir keçirilib

Kimya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının (THT) təşəbbüsü ilə 15 iyun - Milli Qurtuluş Gününa həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edən moderator, Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu deyib, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlisi ilə ölkədə ictimaiyyəti sabitliyin təmin edilməsi istiqamətdə atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib. Müdirlik liderin dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında six birləşməsi üçün daim əzmlə səy göstərərək, son dərəcə qiyaməti qərarlar qəbul etdiyini vurgulayıb.

Daha sonra Milli Qurtuluş Günü

münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər sösləndirilib. Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası və dövlətçiliyimizin qorunmasındaki əvəzsiz xidmətləri haqqında məlumatlar iştirakçıların böyük marağına səbəb olub.

Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov, dekan müavini Fuad Kərimli, kafedra müdürü Teymur İlyashlı, Eldar Əhmədov, Yasin Cəfərov, Rasim Alosmanov, müəllim Elçin Əkbərov və fakültə THT-nin sədri Emin Qulusoy Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyat, təhsil, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlardan söz açıblar, Ulu Öndər dövlətçiliyinin qorunması istiqamətdə görüyü qətiyyətli tədbirlərə diqqət çəkiblər. Bildiriblər ki, Ümummillil Lider Heydər Əliyevin respublikanın hərtərəfli və sürətli inkişafı barədə ideyalarını bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir.



MÜƏLLİMİ XATIRLARKƏN...

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafati laureati, qocaman jurnalist Şirməmməd Hüseynovun vəfatından bir il ötür.

Böyük ömür yolu keçən Şirməmməd Hüseynov Azərbaycan tarixinin ən önəmli hadisələrinin canlı şahidinə çevrilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irlsinin öyrənilməsində, təhligində onun misilsiz xidməti vardır. Elmi fəaliyyətini Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşunaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dan artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda təribiə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir.

Şirməmməd Hüseynovun tələbələrindən biri, BDU-nun Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun böyük ustada həsr olunmuş "Müəllimi xatırlarkən..." yazısını təqdim edirik:

MÜƏLLİMİ XATIRLARKƏN...

Şirməmməd Hüseynov adını hələ uşaq ikən böyüklərimdən eşitmışdım. Onun haqqında yaxşı sözler deyir, cəsarəti və düzgünlüyündə ağız dolusu bəhs edirdilər. İlkən keçdi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. Günlərin birində bizə dərs deməli olan Şirməmməd müəllimi canlı görmək nəsibim oldu. O andaca uşaq vaxtı haqqında eşitdiyim şəxsin məhz bu müəllim olması məni bir az həyəcanlandırdı. Mühabirələrinə, səhbətlərinə qulaq asıldıqda, dərs keçmək metodunu gördükdə vaxtilə eşitdiklərimin həqiqət olduğunu dərk etdim. Şirməmməd müəllim yaşının çox olmasına baxmayaraq, günün nəbzini tutə bilir, mühabirələrini saralış verəqlərdən oxumur, elm və texnologiya əsrinə müvafiq maraqlı məlumatlarla auditoriyani özünə cəlb etməyi bacarırdı. Onun dərslərində kiminsə sıxıldıqı, zəngin tez vurulmasını gözəməsi hallarına rast gəlinməzdı.

Həmi kimi Şirməmməd müəllimin dərslərinə maraq göstərir, onun əsrarəngiz mühazirə və səhbətlərlə hər dəfə biliklərimi artırır, dünyagörüşümü genişləndirirdim. Sonradan ağlama gəlməyəcək bir hadisə baş verdi: müəllimin seçib bəyəndiyi tələbələrdən birinə çevrildim. Gələcək həyatımı dəyişdirəcək bu hadisə IV kursda baş verdi. Buraxılış işləri mövzuları paylanarkən mən də mövzu seçmək üçün kafedraya

yaxınlaşdım. Seçim imkanım elə də geniş deyildi, gec yaxınlaşdığını az sayda mövzu qalmışdı. Bunu belə, "Yeni iqbal" qəzetiinin nəşr tarixi" adlı mövzu diqqətimi çəkdi. Bu mətbu orqanın araşdırılmamış olması və əski əlifba ilə çıxmazı marağımı səbəb oldu və mövzu üzərində işləməyə başladım. Diplom rəhbərim isə Şirməmməd müəllim idi. Vaxt tamam oldu, işi oxumaq üçün rəhbərimə təqdim etdim. Onu da deyim ki, müəllimin verdiyi plan üzrə işləsəm də onunla əlaqə saxlamamışdım. Nəhayət, o gün gəldi. Müəllim işi oxumağa başladı, demək olar ki, hər cümlədən sonra başını qaldırıb üzüma baxır, yenidən oxuyurdu. Bu vəziyyətdən, açığı, bir az narahat olsam da, işin sonunu gözləməli oldum. Rəhbərim işi oxuduqdan sonra aramızda kiçik bir dialoq yaşandı:

- Özün yazmışan bunu?
- Bəli, müəllim.
- Əski əlifbanı bilirsən bəyəm?
- Bəli.
- Bir anlıq fasılədən sonra:
- Heç bilirsən neyləmişən?
- Çaşqın vəziyyətdə "Nə etmişəm ki?" soruşdum.

- Sən çox tədqiqatçının cəsəret etmədiyi bir işe girişib, müvəffəqiyyətlə onu bitirmişən.

Bu sözlərdən sonra həyəcan yeri sevinc hissələrinə verdi. Şirməmməd Hüseynov kimi bir ustaddan belə sözlər eşitdikdə kim sevinməzdi ki? Beləcə, müəllim, öz təbirilə desək, məni "kəş" etdi və buraxılış işimi də uğurla müdafiə etməyim üçün mənə stimul vermiş oldu. Müdafiədə müəllimin mənə tərifləməsi auditoriyada hamının təccüb dolu baxışlarını mənə tərəf yönəldi. Çünkü o vaxta qədər yoldalarından elə də fərqlənməyən bir tələbə haqqında Şirməmməd müəllimin sözərək söyləməsi hər kəsin marağına səbəb olmuşdu. Həmin müdafiə prosesində müəllim təklif etdi ki, təhsili magistratura pilləsində davam etdirim. Onu da qeyd etdi ki, "bu uşaqda tədqiqatçılığa həvəs var, onu "arxiv xəstəliyi" nə yoluxdurmaq lazımdır".

Beləliklə, bakalavriat pilləsini uğurla yekunlaşdırıb, müəllimin də xeyir-duası ilə, təhsili mi növbəti mərhələdə davam etdirdim. İki illik müddətdə ondan ixtisasım haqqında yeni bilgilər, tədqiqatçılıq işində yeni təcrübələr öyrənmiş oldum. Şirməmməd müəllim tez-tez klassik mətbuat xadimlərinin əsərlərindən mətnlər verir, mən də arxivdə onları orijinali ilə tutuşturub redakte etdirdim. Xüsusən də hansısa bir səhvi aşkar edəndə sevincək fakültəyə tələsir, müəllimin reaksiyasını səbirsizliklə gözləyirdim. Onun üzə çıxardığım səhvlərə uşaq kimi sevinməsi hələ də gözlərimin

önündədir. Müəllimin belə reaksiyası, həmçinin məni yoldaşlarımı misal çəkməsi elmə olan həvəsimi birəbəş artırır. Bütün bunlar gələcək həyatımda çox karıma gəldi...

2011-ci ildən sevimli universitetimizin Jurnalistika fakültəsində işə qəbul olunduqdan sonra müəllimlə (müəllim-tələbə münasibətləri öz yerində) bu dəfə həm də həmkar kimi çalışmağa başladım. Onun bilavasitə təklifi ilə yaradılmış "Jurnalistika" Elmi-Tədqiqat Laboratoriyasında elmi işçi vəzifəsində işə qəbul olundum. Səkkiz il ərzində onlarla kitabın hazırlanmasında və klassik qəzet nömrələrinin transliterasiya edilib çap edilməsində müəllimlə çiçin-çiyinə fəaliyyət göstərdim. Bakıda fəaliyyət göstərən əksər arxiv idarələrində klassik mətbuat nümunələri üzərində tədqiqat işi apardıq, elmi ictimaiyyətə məlum olmayan yüzlərə materialın üzə çıxarılmasına nail olduq. Onun tərtib etdiyi kitablarda adının transliterasiya redaktoru kimi göstərilməsi, hesab edirəm ki, mənim də tarixə düşməyim vəsilə olacaqdır. 2018-ci ildə nəşr etdirdiyim "I Dünya mühərabəsi illərində Azərbaycan mətbuatı" adlı monoqrafiyamın elmi redaktorunun professor Şirməmməd Hüseynov olması isə mənimcün ayrıca bir fəxarətdir.


Şirməmməd müəllimi mən hər sahədə özümə ustad, müəllim hesab edirəm. Bir çoxlarından fərqli olaraq, onunla həm arxivdə six şəkildə çalışmışaq, həm yol yoldaşı olmuşuq, həm də yeməyimizi bölüşmüşük. Bunların hər birində də ondan müəyyən şəyərə öyrənmışəm: piyada gəzməyə üstünlük vermək, yeməkdən dərhal sonra işləməyib 15 dəqiqə piyada gəzmək, yarım saatlıq iş prosesindən sonra fasılə vermək, gözləri bir müddət yaşlılığı zilləmək və s. Ən əsası isə ondan elmə, tədqiqatçılığa həvəs, müəllim peşəsinə sevgi öyrənmışəm. Təsadüfi deyil ki, Şirməmməd müəllimlənən öyrəndiklərim fakültədə bir sıra fənlərin tədrisində, xüsusən də "Əski Azərbaycan yazıçı" fənnində çox köməyimə gəlir.

Hər dəfə Şirməmməd müəllimin adı çəkiləndə, unudulmaz xidmətləri xatırlananda çoxları onun müqəddəs ruhuna dualar oxuyur, insanlıq zirvəsinə müsbət əməllərinə, elmi xidmətlərinə görə ucalan şəxsiyyəti yad edirlər. Artıq bir ildir ki, professor Şirməmməd Hüseynov cismən bizimlə olmasa da, onun fikir və ideyaları daim bizimlədir.

Ruhun şad olsun, Böyük Ustad!

**Samir Xalidoğlu (Mirzəyev),
Jurnalistika fakültəsinin sosial
məsələlər və tələbələrlə iş üzrə
dekan müavini**

BDU-da onlayn imtahan sessiyası davam edir



Bakı Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası başlayıb. Onlayn imtahan sessiyası bu gün də yüksək təşkilatlılıqla davam edib.

İyunun 9-da bakalavriat pilləsində təhsil alan 218 qrup üzrə 4668 (202 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarında iştirak edib. Magistratura pilləsində isə 51 ixtisaslaşmada 45 fənn üzrə 170 magistrant imtahan verib. İmtahanların gedisi dekanlar, kafedra müdürü və prorektorlar tərəfindən izlənilib.

İmtahanda iştirak edən bütün tələbələr imtahanları müvəffəqiyətlə veriblər. Onlayn keçirilən yay imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.

"Şərq filologiyası məsələləri" mövzusunda virtual elmi konfrans keçirilib

Şərqşünaslıq fakültəsinin təşkilatlılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci il-döndürmənə həsr edilmiş "Şərq filologiyası məsələləri" mövzusunda gənc tədqiqatçıların virtual elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətciliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışır.

Rektor, həmçinin Ulu Önderin uzaqgörən siyaseti nəticəsində ölkədə əmin-amanlığın, siyasi sabitliyin yarandığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda osaslı dönüşün, Azərbaycanın dünya birliliyinə integrasiyasının başlandığını bildirib. Ulu Öndər Heydər Əliyevin azad və müstəqil Azərbaycanın qüdrətli dövlətə əvvərilməsi yolundakı xidmətlərinin diqqət çökərək müdrik rəhbərin sayəsində qazanılmış müstəqilliyin davamlılığının təmin edilməsi, qorunub saxlanılmasında Prezident cənab İlham Əliyevin xidmətlərindən söz açıb.

Ölkəmizin inkişafında elmin və təhsilin rolundan danışan rektor gənclərin elm və təhsil müstəvisində akademik fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib. E.Babayev daim öz məzunları ilə fəxr edən BDU-nun ölkəmizdə savadlı kadr potensialının təmin edilməsində müstəsna xidmətlərindən də bəhs edib, gənc alımların ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Konfransın aktual mövzuya həsr olunduğunu bildirən rektor Şərqşünaslıq fakültəsinin professor-müəllim heyətinə təşəkkür edib, tədqiqatçılara uğurlar arzulayıb.

BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov Ulu Öndər Heydər Əliyevin tarixi siyasi xidmətləri sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınması, respublikamızın xarici siyasetinin formalşemasındaki əhəmiyyətli rolundan söz açıb. Dekan bildirib ki, ölkədə aparılan uğurlu təhsil islahatları nəticəsində Şərqşünaslıq fakültəsi də inkişaf etmiş, linqafon kabinetə, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və koreya dilleri üzrə müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar qurulmuş, tələbələrin tədris prosesinə cəlb edilməsi işində nailiyyyətlərə əldə edilmişdir.

Konfransın plenar iclasında Şərqşünaslıq fakültəsinin akademik heyəti, eləcə də magistrant və doktorantlarının elmi məruzələri maraqla qarşılığında.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.



UNİVERSİTET XƏBƏRLƏRİ

Bakı Dövlət Universitetinin (BDU) tələbələri və gənc tədqiqatçıları üçün İran İslam Respublikasının Ərdəbil Universitetinin professoru, Sabalan Yüksək Texnologiyalar Universitetinin qurucu rektoru Yashar Azizianın təqdimatında "Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri" mövzusunda onlayn elmi seminar keçirilib.


Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq alimin fəaliyyəti haqqında məlumat verib, araşdırmalarının dünya elmi-

nə verdiyi töhfələrdən söz açıb. O, uzun müddət Bakı Dövlət Universitetində elmi-tədqiqat aparan alimin maraqlı dissertasiya işlərinə imza atdığını diqqətə çatdırıb.

Elmi seminarın moderatoru, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyin Məmmədov BDU-da keçirilən onlayn ustاد dərslerinin elm və tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib.

Yashar Azizian məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmənunluğunu ifadə edib. Nanotexnologiya üzrə aspirantura pilləsində təhsil aldığı müddətdə Fizika fakültəsinin akademik heyətinin verdiyi dəstəyi xüsusi vurğulayıb. Alim

Onlayn elmi seminar keçirilib



BDU-nun Nanoaraşdırımlar Mərkəzində həyata keçirilən elmi-tədqiqatların bu sahənin inkişafında böyük rol oynadığını deyib.

Bakı Dövlət Universitetinin qazandığı uğurları daim izlədiyini bildirən Yashar Azizian Fizika fakültəsinin Nanoaraşdırımlar sahəsində əldə etdiyi uğurlardan

bəhs edib, ikitərəfli elmi əlaqələrin genişlənməsi, müştərək elmi-tədqiqatların aparılması və birgə elmi seminar, simpozium, konfransların keçirilməsində maraqlı olduğunu vurgulayıb. "Strukturlaşdırılmış işıq və onun optik manipulyasiya, kvant rabitəsi və mikroskopiyada tətbiqləri" möv-

zusunda təqdimatla çıxış edən professor Yashar Azizian optik impuls axını, beyinə fiziki və biokimyəvi proseslər vasitəsilə məlumat çatdırılması prosesi, sıxlıq, dalğa uzunluğu, qütbülmə, bucaq təcili və radial rejimi, kvant optikası və quruluşlu işıq problemləri, strukturlaşdırılmış işıq, rəqəmsal simulyasiya istiqamətlərində elmi müləhizələrini iştirakçıların nəzərinə çatdırıb.

Təhsilin təşkilinin stimullaşdırılması və onlayn tədris prosesinin davamlılığının təmin edilməsi məqsədilə keçirilən seminar iştirakçıların elmi diskussiyası ilə yadda qalıb.

Elmi seminar Universitet alımlarının mövzü ətrafında fikir mübadiləsi və sualların cavablandırılması ilə başa çatıb.

Müəssisə istehsalda optimal idarəetmə modeli", "Parabolik tənlik üçün sərbəst həddin tapılması haqqında təsərrüfatın variasiyalı qoyuluşu" adlı məruzələr iştirakçıların böyük marağına səbəb olub.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev fakültədə əsaslı nailiyyətlər əldə olunduğunu vurgulayıb və elmi istiqamətdə tədqiqatların davam etdirildiyinə diqqət çəkərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkür edib.

"Microsoft Teams" platforması üzərindən təşkil olunmuş Respublika Elmi konfransını 100-dən çox iştirakçı izləyib.

Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

Motivasiya spikeri, tərcüməçi, yazar və "ÖSA" teatrının aktrisası Cəmilə Məmmədli həyatından, uğurlarından, nailiyyətlərindən dərinlərəq ingilis dilini öyrəndiyini, tərcümələr etdiyini, hekayələr yazdığını vurgulayıb. Oxucularının ona stimul verdiyini deyən gənc, hekayə yazımağın onu həyatda irəliyə aparan ən vacib məqam olmasından bəhs edib. Hazırda yapon dili kursuna getdiyini deyən Cəmilə Məmmədli ən böyük arzusunun universitetə qəbul olaraq, təhsil almaq olduğunu deyib.

Onlayn görüşün keçirilməsinin əsas məqsədi inklüziv təhsilin əhəmiyyətini, əlilliyi olan insanlar cəmiyyətə integrasiyasının vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.

"Riyaziyyatın tətbiqi problemləri" mövzusunda Respublika virtual elmi konfrans keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunmuş "Riyaziyyatın tətbiqi problemləri" mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı öz işinə başlayıb.

Konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev bildirib ki, hazırlı dövrümüzə elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin

məddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əla-

mətdardır. Elm və texnika cə-

miyyətin həyatında getdikcə da-

ha böyük rol oynayır, onun inki-

şafı üçün hədsiz imkanlar açılır.

Müasir elm, riyazi metodların xüsusi tədqiqat proseslərinə getdikcə daha çox nüfuz etməsi ilə xarakterizə olunur.

Rektor əlavə edib ki, kompüter elmlərinin sürətli inkişafı riyaziyyatın yeni tətbiq sahələrini əhəmiyyətli dərəcədə artıraraq təbiət və cəmiyyətin müxtəlif sahələrində yeni riyazi üsulların yaranmasına imkan yaradıb. BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə yüksəkixtisəslər kadrlar yetişdirərək respublikada kompüter elmlərinin inkişafına və elmi-peydaqoji kadrların hazırlanmasına önəmli töhfələr verib.

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılarla uğurlar arzulayıb.

Moderator, Elm və innovasiyalar üzrə prorektör Hüseyin

Şahməzov tətbiqi riyaziyyat sa-

həsində tədqiqatların interdissip-

linar və multidissiplinar xarakteri

nəzərə alınaraq BDU-nun bu isti-

qamətdə araşdırma aparan elmi

müəssisələr arasında əməkdaş-

lığının genişləndirilməsi, dünyaya-

nın elmi mərkəzləri ilə beynəl-

xalq elmi əməkdaşlıq əlaqələrinin

gücləndirilməsi, magistrant və doktorantlar üçün dissertasiya

mövzularının müəyyənləşdiril-

məsində tətbiqi riyaziyyat sahə-

sində elmi problemlərə diqqətin

artırılması istiqamətdən aparılan

işləri yüksək qiymətləndirib.

Konfransda "Elektron imta-

hanların təşkilində informasiya

sisteminin hazırlanması", "Zenit

hədəf sürətinin təyin olunduğu

atəsi idarəetmə qurğuları üçün

optimal dinamik sistemin Maple

paketini vasitəsilə qurulması",

"Multiagent sistemlərdə reaktiv

agentin işləmə alqoritmi", "Çox-



xüsusi qayğıya ehtiyacı olanların daha keyfiyyətli təhsile yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədə uyğundur.

"Zoom" platforması üzərindən baş tutan görüş "Regional İnkişaf" İctimai Birliyinin inklüziv təhsil üzrə mütexəssisi Fərid Süleymanovun moderatorluğu ilə davam edib.

"İnklüziv təhsil: əlilliyə fərqli baxış" mövzusunda onlayn görüş

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" və UNICEF-in Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi "Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi" layihələri çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) müəllimlərə həyati ilə "İnklüziv təhsil: əlilliyə fərqli baxış" mövzusunda onlayn görüş keçirilib.

BDU-nun Sosial elmlər və psixiologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə onlayn tədbiri açaraq bildirib ki, inklüziv təhsilin inkişafı dönyanın bir çox ölkələrinin təhsil siyasetinin əsas

prioritetlərindəndir və ölkənin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyır. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır. H.Əlizadə

Azərbaycan Respublikasının 1992-ci ildə İnsan Hüquqları Konvensiyasını imzalayaraq inklüziv təhsilin inkişafı istiqamətində mühüm işlər gördüyüni diqqətə çatdırıb. Qeyd edilib ki,

“Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.

BDU-nun rektoru Elçin Babayev konfransı giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyətindən, Ümummilli Liderin kitabxana işinin inkişafında tarixi addımların atılmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahədə bir sira fərman, sərəncam və dövlət proqramlarına imza atıblar. O, Prezident İlham Əliyevin imzalandığı rəsmi sənədlərdə müasir informasiya texnologiyalarının Azərbaycanda bütün elm və sənaye sahələrində, o cümlədən kitabxanalarda tətbiqi sahəsində strateji vəzifələrin müəyyənləşdirildiyini bildirib.

Rektor ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkxitəsləli ali təhsilli kadrlar hazırlayan BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi

BDU-nun rektoru Elçin Babayev konfransı giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyətindən, Ümummilli Liderin kitabxana işinin inkişafında tarixi addımların atılmasında müstəsna xidmətlərindən bəhs edib.

vurğulayıb. Rektor əldə edilmiş uğurlarda fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli, professor Abuzər Xələfovun xidmətlərindən bəhs edərək bildirib ki, Bakı Dövlət Universitetinə həmişə qayğı və sevgi ilə yanaşan alim yetmiş ildən artıq dövrə topladığı kitabxanaşunluq elminə dair 600-dən çox kitabı universitetin Elmi kitabxanasına vəsiyyət edib.

Açılış nitqində konfransın işinə uğurlar arzulayan rektor Elçin Babayev təqdim edilən elmi məqalələrin kitabxanaçılıq ixtisasının aktual mövzularına həsr olduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Müasir kitabxana quruculuğunun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, Tehsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnsti-tutunun elmi işlər üzrə direktor

müavini Əlizadə Ələsgərli “Heydər Əliyev obrazı ədəbi-filoloji fikirdə”, BDU-nun Bibliografiyasınaslıq kafedrasının müdürü Nadir İsmayılov “Qloballaşma dövründə informasiya tələbatının kitabxanaların fəaliyyətinə təsiri: müasir meyillər və çağırışlar”, Kitabxanaşunluq kafedrasının müdürü Knyaz Aslan “Elektron nəşrlər və elektron nəşriyyatlar müasir informasiya çağırışları kontekstində”, Kitabxanaşunluq kafedrasının müdürü Elçin Əhmədov “Kitabxana-informasiya fəaliyyətində multikulturalizm: yeni çağırışlar və gələcəyə baxış” mövzularında məruzələrlə ilə çıxış ediblər.

Məruzələrdə kitabxanalarda həyata keçirilən innovativ fəaliyyət metodları, kitabxanaların formalşmasına olan rəqəmsal cəmiyyətə ineqrasiya istiqamətləri, yeni xidmət növləri, elektron resurslar və proseslər haqqında ətraflı məlumat verilib.

Məruzə edilən elmi məqalələr konfrans materialları toplusunda dərc olunacaq.

Bakı Dövlət Universitetinə virtual infotur



Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə onlayn “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinə start verilib. Layihənin ali təhsil müəssisələrindən on altinci iştirakçısı olan Bakı Dövlət Universitetinin (BDU) onlayn təqdimati keçirilib. Sabunçu Gənclər Evinin “Facebook” və “Youtube” səhifələrindən canlı olaraq yayımlanan təhsil müəssisələrinin təqdimatları sosial şəbəkələrdən 1987 nəfərə çatıb, 522 nəfər canlı izləyib.

Virtual infotur müddətində BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva və digər universitet nümayəndələri gəncləri məraqlandıran sualları cavablandırıblar. Gənclər ali təhsil müəssisəsi-ne virtual infotur müddətində universitet və onun yaratdığı imkanlarla yaxından tanış olublar.

“Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin keçirilməsində məqsəd - abituriyentlərin göləcək ixtisas və universitet seçimlərində yaxından köməklik göstərmək, onların rəqəmsal texnologiyalarının imkanlarından istifadə etməklə universitet nümayəndəliyi vəsitiylə öz suallarına cavab tapmağa şərait yaratmaq, ali təhsil müəssisələrinin ixtisaslaşlığı istiqamətlər üzrə tələbələr üçün yaratdığı imkanları abituriyentlərə təqdim etməkdir.

1-30 iyun tarixlərində davam edəcək “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi Bakı Şəhər Təhsil İdarəsi və Gənclərin İntiqaf və Karyera Mərkəzinin dəstəyi ilə Sabunçu Gənclər Evi tərəfindən həyata keçirilir. İmtahan verəcək gənclər Sabunçu Gənclər Evinin sosial şəbəkə səhifələrini izləyərək təqdimat tarixlərindən informasiya əldə edə bilərlər.

Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.



UNİVERSİTET XƏBƏRLƏRİ

“Viruslar və pandemiya” mövzusunda onlayn ustad dərsi keçirilib

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Struktur Tədqiqatlar Bölüməsinin Hesablamma kristalloqrafiyası qrupunun rəhbəri, AMEA-

nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablamma struktur biologiyası laboratoriyasının müdürü, professor Qərib Mürşüdov Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidi və reallıq” mövzusunda onlayn ustad dərsi keçib.

Videobağıntıya qoşulan BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq alimin fəaliyyəti haqqında məlumat verib, araşdırılmalarının dünya elminə verdiyi töhfələrdən söz açaraq professorun elmi tədqiqatlarına 46 mindən çox istinad olunduğunu bildirib.

“Viruslar və pandemiya: cari vəziyyət və gələcək və ya ümidi və reallıq” mövzusunda onlayn ustad dərsi keçən professor Qərib Mürşüdov dünyada geniş yayılan koronavirus pandemiyası və onun yaradıldığı qlobal problemlərdən, infeksiyanın geniş yayılması səbəbləri, virusla mübarizədə qarşıya çıxan çətinliklər, COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları, vaksinlərin hazırlanması, yeni epidemiya təhlükələrinin qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib. Alim artıq dünyada sosial məsafənin vacib davranış qaydası hesab edildiyini bildirib və insanları bu qaydalara əməl etməyə çağırıb.

Q.Mürşüdov məzunu olduğu BDU-nun professor-müəllim heyəti və tələbələri qarşısında çıxış etməkdən məmənə olduğunu qeyd edib.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş dərs iştirakçılarının böyük marağına səbəb olub.

Biologiya fakültəsinin dekanı Cingiz Məmmədovun moderatorluğu ilə keçirilən ustad dərsi iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

BDU-nun müəllimi “Urdu dilinin aktual problemləri” mövzusunda virtual konfransda iştirak edib

Şərqsünaslıq fakültəsinin İran filologiyası kafedrasının urdu dili müəllimi Eldost İbrahimov Hindistanda fəaliyyət göstərən “Dünya Urdu Asossasiyası”nın təşkilatçılığı ilə baş tutan “Urdu dilinin aktual problemləri” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib. Hindistan, Pakistan, Misir, İran ali məktəb alımlarının iştirak etdikləri konfransda Müstəqil Dövlətlər Birliyi məkanından Azərbaycan Bakı Dövlət Universiteti ilə təmsil olunub.

“Azərbaycanda urdu dilinin tədrisində BDU-nun rolü” adlı məruzə ilə çıxış edən Eldost İbrahimov konfrans iştirakçılarına Bakı Dövlət Universitetinin tarixi, universitetdə aparılan islahatlar və inkişafdan söz açaraq Azərbaycanda urdu dilinin tədrisində BDU-nun rolü və fəaliyyəti barəsində ətraflı məlumat verib. Azərbaycanda urdu dilinin tədrisini yüksək qiymətləndirən konfrans iştirakçıları belə bir şərait yaratdıqna görə universitet rəhbərliyinə təşkükkürərini bildiriblər.

Onlayn konfrans urdu dilinin lüğət tərkibinin müasir mərhələdəki inkişaf yolları, yeni sözlərin normalaşma prosesi, urdu dilinin tədrisi, dilin söz ehtiyatları kimi məsələlər ətrafında müzakirələrin aparılması ilə yekunlaşıb.

Baki Dövlət Universiteti (BDU) COVID-19 pandemiyası ilə əlaqədar təhsilin davamlılığının və keyfiyyətinin təmin edilməsi məqsədilə tədris prosesini onlayn formada davam etdirir. Bu gün BDU-da yaz semestri onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayır.


Universitetin İctimaiyyətlə əlaqələr və informasiya səbəbi imtahanların gedisi, tələbələrin yeni vəziyyətə adaptasiyası, onlayn imtahan sessiyasının səmərəliliyi barədə mütləmədi olaraq professor-müəllim heyətinin fikirlərini ictimaiyyətə təqdim edir.

Növbəti müsahibimiz BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Elvin Əzizbəyovdur.

- **Elvin müəllim, BDU-da keçirilən onlayn imtahan sessiyasının təşkili və gedışati hansı səviyyədədir?**

- Artı üçüncü həftəsinə qədəm qoyduğumuz onlayn imtahan sessiyası uğurla davam edir. İmtahanlar əvvəlcədən tərtib olunmuş cədvələ uyğun olaraq ikinövbəli formada təşkil olunur. İmtahan prosesində fənn müəllimi, assistent, kafedra müdürü iştirak edirlər. Əlavə olaraq imtahanın gedisi Tələbə Nəzarət Qrupunun üzvləri də müşahidə edə bilirlər. Jurnal siyahısında üzrə ilk tələbedən başlamaqla bilet seçilir və müəllim həmin biletə aćıb tələbəyə göstərir. Tələbə götürdüyü biletə tanış olub hazırlaşmağa başlayır. İlk beşinci tələbə də bilet götürdükdən sonra birinci tələbə cavab verməyə başlayır. Tələbə biletdeki bütün sualları cavab-

BDU onlayn imtahan prosesinin mənzərəsini təqdim edir



Mexanika-riyaziyyat fakültəsinin dosenti Elvin Əzizbəyov: “Ən səmərəli təhsil universitetin geniş və işqli auditoriyalarında tələbələrlə canlı ünsiyyət qurmaqdır”.

landirdiğden sonra qiymətləndirilir və elektron sistemə daxil edilir. Bütün bu proses videoyazı vasitəsi ilə qeydə alınır. Tələbə hər hansı anlaşılmazlıq yarandığı halda Apellyasiya Komissiyasına müraciət edir, videoyazı yenidən izlənilir və haqlı olduğu halda tələbenin istəyi təmin edilir.

- **Yekun dövlət attestasiyası buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsi necə təşkil olunub?**

- Hazırda Universitetdə onlayn imtahan sessiyası ilə yanaşı, bакalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin və magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi prosesi də davam edir. Universi-

tetin son Elmi Şurasının qərarına görə, bакalavriat səviyyəsində tədris planının bütün şərtlərinə yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜÖMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilirlər. ÜÖMG-yə uyğun olaraq dövlət attestasiyasının nəticələri ilə razılışmayan tələbələr üçün Təhsil Nazirliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyاسının profilaktikasına dair metodi ki göstərişlər” riyat olunmaqla ənənəvi formada buraxılış yekun dövlət imtahanlarının təşkili nəzərdə tutulub. Magistratura səviyyəsində isə magistrlik dissertasiyaları-

nin müdafiəsinin ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilməsi nəzərə alınır. Onlayn müdafiədə iştirak edə biləməyən magistrantlar üçün da koronavirus əleyhinə təhlükəsizlik qaydalarına riayat olunmaqla ixtisaslaşdırılmış şuralarda ənənəvi formada dissertasiya müdafiələri təşkil olunacaq.

- **COVID-19 pandemiyası ilə əlaqədar BDU distant təhsilə bağlı hansı işləri görüb?**

- Dörd aya yaxındır ki, karantin rejimində yaşayıraq. Dünyanın bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılma sürətini minimuma endirmək, epidemiyanın qarşısını almaq və iqtisadi dayanıqlığı saxlamaq üçün ölkə rehbərliyi tərəfindən mühüm silsilə tədbirlər həyata keçirilir. Məhz bu qabaqlayıcı tədbirlər sayesində ölkəmiz bu gün pandemiyanın ən az əziyyət çəkən dövlətlər sırasında yer alır. Lakin tövəssüf ki, bütün sahələrdə olduğu kimi pandemiya təhsil sahəsinə də öz mənfi təsirini göstərdi və virusun ölkə sərhədlərinə yaxınlaşlığı vaxt bütün təhsil müəssisələrində tədris prosesi donduruldu. Buna baxmayaraq, Universitet rehbərliyinin çevik yanaşması, professor-müəllim heyətinin, köməkçi heyətin və tələbələrin @bsu.edu.az domenli elektron ünvanlarla təmin olunması vaxt itirmədən distant tədrisə başlamağa imkan yaratdı.

Qısa müddət ərzində geniş imkanlarla malik olan “Microsoft Teams” platforması üzərindən dərsler onlayn formada bərpa olundu. Bununla da BDU-da ənənəvi təhsil distant təhsilə əvəz olundu. İlk günlərdə bəzi texnik çətinliklər olsa da təhsil alanlar və müəllimlər tezliklə bu tədris formasına tam uyğunlaşa bildilər. Daha sonra bu platforma üzərindən distant iclaslar, elmi seminarlar, hətta elmi konfransların təşkil olunması uğurla həyata keçirildi.

- **Pandemiyanın zorurətə çevirdiyi distant təhsilin üstünlükleri və çatışmazlıqları barədə nə deyə bilərsiniz?**

- Distant təhsilin əlavə vaxt itki-sinin olmaması, təhsilalanların virtual tədris sistemləri ilə işləmək bacarıqlarının artırılması və bu platformalar vasitesilə digər təhsil müəssisələrindəki professor-müəllim heyətinin mühabirələrini dini-ləmək imkanları əldə etməsi, kağız səriyyatının azalması kimi üstün cəhətərini qeyd etmək olar. Ümumilikdə isə gənclərin sosiallaşmasının, öz aralarında fikir məbədiləsi aparmalarının, mühazirələrdə müəllimlə birbaşa ünsiyyətdə olmalarının və ən əsası bir çox fənlərin ayırmaz hissəsi olan lobarator dərslərin keçilməsinin, təcrübə tapşırıqların virtual olaraq yerinə yetirilməsinin mümkünüslüyü kimi çatışmazlıqlara görə distant təhsil ənənəvi təhsilə rəqabət apara bilmir. Mənim qənaətimə görə, ən səmərəli təhsil, universitetin geniş və işqli auditoriyalarında tələbələrlə canlı ünsiyyətdə olmaqla verilən təhsildir!

Çatışmazlıqlara baxmayaraq bütün tələbələrə uğurlar arzu edirəm!

REKTORLARIMIZ...

Hörəmtli yazıçıımız Mənaf Süleymanov “Son bahara çatdıq...” əsərində Ziya Bünyadovun “Qırmızı terror” adlandırdığı repressiya illərini bəla səciyyələndirir: “...otuz yeddinci ildə fəhlə-kəndlidən tutmuş komissarlara qədər hamı, xüsusən ziyanlılar rahatlığını itirmişdi. Nəinki sabaha, heç axşama ümidiyə yox idi. Hamı hər an həbs ediləcəyindən qorxurdur. Səhər açılanda həra gedirdin, yeni-yen həbslər olduğunu, kimlərinsə tutulduğunu xəbər verirdilər. Gündüz görüb danışdırın adamları gecə aparırdılar”.

O gecələrin qurbanı olanlar arasında BDU-nun rektoru da oldu. Onlardan biri də “1935-ci ilin 20 yanvarından 1937-ci ilin yanvarına kimi” bu vəzifəni icra edən Balabəy Cabbar oğlu Həsənbəyov idi. Onun BDU-dakı fealiyyətindən həbs etməzdən əvvəl kimliyi haqqında məlumat vermək yerinə düşərdi.

Balabəy Həsənbəyov 1899-cu ildə Gəncədə anadan olub. İlk təhsilini də bəşəhrədə alıb. Gənc yaşlarından Azərbaycan Kommunist (b) Partiyasının üzvü olan Balabəy Moskvada Qırmızı Professorlar İnstitutunu bitirdikdən sonra Vətənə dönüb və Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdə yaxından iştirak edib. Balabəy müəllim BDU-ya rektor təyin edilənə kimi “Azərbaycanın hüdudlarından kənarda da gərkəmlı iqtisadçı alım, yaxşı maarif təşkilatçı” kimi tanınmışdır. Ona görə də BDU-ya rektor təyin ediləndən az sonra universitetin fealiyyətində canlanma yarada bildi. “1935-ci ilin aprelində universitetin akademik heyəti 52 nəfərdən ibarət idi. Onlardan 10 nəfəri professor, 14-ü dosent, 13-ü assistent, 10-ü



Balabəy Həsənbəyov

müəllim, 3-ü kabinet müdürü, 1-i məsləhətçi, 1-i hazırlıq kursunun müdürü idi. Bu tərkibdə 22 nəfər azərbaycanlı da var idi”.

Ammə bunlar Mərkəzi qane etmirdi. Bu təhsil ocağına rehbərlikdə iddialı olan (təkcə BDU-ya yox, bütöv Azərbaycana) “SSRİ XKS və ÜİK (b) P MK-nın Ali məktəblərin işi və ali məktəbə rehbərlik haqqında” 1936-ci il 23 iyun tarixli qərarı universitetlərin fealiyyətində bir sıra dəyişikliklər etdi. Bu dəyişikliklərə əsaslanaraq BDU-da 1936-1937-ci dərs ilində briqada-laboratoriya təlim metodunun ləğv edilməsi, məhəzirələrə, onların ideya-məzmununa, habelə tələbələrin müstəqil işinin təşkilinə diqqətin artırılması nəzərdə tutulurdu. Burada əsas məsələ BDU-nun ideya-siyasi istiqamətini elmə yox, “dövrün tələbi”ne uyğun qurmaq idi. Ona görə də təkcə BDU-ya deyil, respublika olan bütün təhsil, elm ocaqlarında “siyasi tərbiyə” işinə diqqət

Böyük alimin həyatına cəmi 15 dəqiqəyə son qoydular...

gücləndirildi. Ali məktəblərdə marksizm-leninizm nəzəriyyəsinin öyrənilməsi üçün “Marsizm-leninizm əsasları” adlı kurs geniş təbliğ edilməyə başladı. Təkcə BDU-da deyil, bütün ali məktəblərdə xüsusi olaraq “ideya-siyasi tərbiyə sistemi “formalaşdır””. Onu da qeyd edim ki, bu sistem SSRİ-nin dağılmasına qədər davam etdi və mən o zamanlar BDU-nun tələbəsi kimi (1980-ci illərin sonu, 1990-ci illərin əvvəllərində) bunun şahidi oldum. Uzun illərdən sonra zaman səbut etdi ki, 1920-ci ilin ortalarından başlayaraq “SSRİ-də formalanşan kommunizm ideologiyası və bu ideologiya üzərində qurulmuş bolşevik hakimiyyəti bəşəriyyət üçün ciddi təhlükə

değunu, hökumətinə sadıq qaldığını sübut etməyə çalışan B.Həsənbəyov üç-dörd dindirilme prosesindən sonra “susmağa” məcbur oldu. Verilən işgəncələr, təhqirəmiz hərəkətlər bəzən o qədər dözləməz olurmuş ki, “müqəssir” “hər şeyi səmimi şəkildə boyununa almış”.

Deyilənə görə, bu cəza üsullarından ona ağrı “kruq” imiş. Bu haqqda DSİ baş müstənticisi A.Maiyanlı ilərən sonra yazırıdı: “Cəza əsullarından biri də “Kruq” (“Dövər”) idi. Şuşə zavodundan tonyarlıq yük maşınlarına şüşə qırıntıları doldurub gətirir, birinci mərتبədəki otağa töküb hamarayırdılar. Dövrədə bir-birindən aralı yumşaq kreslo, bir de balaca stol qoyulurdu, stolun üstüne konyak, araq, papiro, kibrit, qədəh, şirniyyat və məzələr düzülürdü. Böyükələr evlərində nahar edib dincəlirdilər. Aşxam gelib bir az işləyir, sonra düşürdülər “Kruqa”, hərər otururdu kreslosunda. Nəzaretcilər “müqəssirləri” lüt soyundurub itələyirdilər şüşə qırıntılarının üstünü, yərə sərib topikləyə-topikləyə, şallaqlaya-şallaqlaya əzab verirdilər. Çox keçmirdi ki, “günahkarlar” al-qan içinde olurdular. Onlar qışqırbağdırıqca, ağlayıb aman istədikcə cəzaverənlər coşub daha çox kötekliyir, şallaqlayırlar, təpikləyir, qəhəqəhə ilə gülür, ələ salır, təhqir edir, keçmiş yüksək mövqelərini onlara xatırladırlar...”

Məşhur amerikalı alim, həm də siyasi xadim Zbignev Bjezinski SSRİ-nin fealiyyətinə həsr etdiyi məqalələrindən birində onun inkişaf variantlarından danışır. Müəllif qeyd edir ki, “SSRİ-nin birinci onillikləri uzun müddət böhran vəziyyətində olacaq və bu əvvəlcədən məlum olmayan çox ağır nəticələrə gətirib çıxaracaq”. Cixardi da, 1920-ci ilin aprel işğalindan 1950-ci illərin ortalarına kimi “qırmızı imperiya yerli nökerlərin vasitəsilə” Azərbaycan adlı məmləkəti diri-diridən “yaşatdı”. Sonralar bu od nisbətən “səndürülse” də, yaraları heç zaman sağlamadı və sağalmayıacaq!

aparılmış.

Təbii ki, belə ağır, dəhşətli işgəncədən sonra “müqəssir” “günah”ını (əgər sağ qalardısa və yaxud ağlımı itirməzdə) boynuna alırdı. Elə “əsas məsələ” də bundan sonra başlayırdı. Balabəy müəllimin də “məsələsi” 1937-ci ilin 11 oktyabrında baş tutdu. “Balabəy Həsənbəyovun işi ilə bağlı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının saat 17-də işə başlayan və cəmi 15 dəqiqə davam edən iclası keçirildi”. Cəmi 15 dəqiqəyə bu böyük alimin həyatına son qoydular. Balabəy müəllim “əmlakı müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum edildi”.

Məşhur amerikalı alim, həm də siyasi xadim Zbignev Bjezinski SSRİ-nin fealiyyətinə həsr etdiyi məqalələrindən birində onun inkişaf variantlarından danışır. Müəllif qeyd edir ki, “SSRİ-nin birinci onillikləri uzun müddət böhran vəziyyətində olacaq və bu əvvəlcədən məlum olmayan çox ağır nəticələrə gətirib çıxaracaq”. Cixardi da, 1920-ci ilin aprel işğalindan 1950-ci illərin ortalarına kimi “qırmızı imperiya yerli nökerlərin vasitəsilə” Azərbaycan adlı məmləkəti diri-diridən “yaşatdı”. Sonralar bu od nisbətən “səndürülse” də, yaraları heç zaman sağlamadı və sağalmayıacaq!

Qərənfil Dünyamınqızı,
Milli mətbuat tarixi
kafedrasının dosenti

Onlayn Tələbə Müzakirə Forumu keçirilib



Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə ATU-nun 90 illik yubileyinə həsr olunmuş "II Tibb və Hüquq" onlayn Tələbə Müzakirə Forumu keçirilib. Forumda BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və ATU-nun I Müalicə-profilak-

tika fakültəsinin dekanı, dosent Elşad Novruzov qonaq qismində iştirak ediblər. Qonaqlar forum haqqında öz fikirlərini bölüşüb, onun işinə uğurlar arzulayıblar.

Forumun spikerləri BDU-nun Hüquq fakültəsinin tələbəsi Firavan Əlizadə və ATU-nun I Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülnaz Hüseynova olub.

Forumda tibb işçiləri və pasientlərin hüquqları, orqan köçürülməsi, evtanaziya kimi mövzuların tibbi və hüquqi torfdan müzakirələri aparılıb. 2 saatda yaxın davam edən forumda 100-ə yaxın tələbə iştirak edib.

Sonda universitetlərin tələbələrinin aktiv iştirakı ilə mövzular ətrafında maraqlı müzakirələr aparılıb.

Buraxılış işlərinin onlayn müdafiəsi uğurla həyata keçirilir



2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsində Yekun dövlət attestasiyası 487 tələbə üçün onlayn rejimdə buraxılış işinin müdafiəsi formasında həyata keçirilir. Magistratura səviyyəsində isə 768 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulub.

Buraxılış işlərinin məzmunu, yazılıması mövcud əsasnamələrə uyğun olaraq hazırlanıb, çap olunmuş və elektron formada Universitetin müvafiq kafedrasına müyyəyən edilmiş müddət ərzində təqdim edilib. Həmçinin tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilir. Həmçinin magistratura səviyyəsində magistrlik dissertasiyalarının müdafiəsi İxtisaslaşdırı-

rılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilir.

BDU-nun rektoru Elçin Babayev mütəmadi olaraq keçirilən müdafiə prosesində iştirak edərək tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyir, müvafiq tövsiyələrini verir, mövzu ətrafında tələbələrə suallarını üvanlıyır.

Eyni zamanda müdafiə prosesində prorektorlar, dekanlar, kafedranın müəllimləri iştirak edirlər.

Bakı Dövlət Universiteti-

nin müvafiq ixtisaslar üzrə keçirilən müdafiə prosesində iştirak edən tələbələr yazdıqları buraxılış işlərini müdafiə edirlər. Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandırıban tələbələr müvəfəqiyətli nəticələr qazanırlar.

Tələbələr biliklərinin formallaşmasında əməyi keçən bütün müəllimlərinə minnətdarlıqlarını bildirir, həmçinin BDU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağını qeyd edirlər.

BDU-nun bütün fakültələrində və Qazax filialında bakalavriat səviyyəsində müvafiq ixtisaslar və təhsil formaları üzrə Universiteti bitirəcək, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyətla keçmiş və yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş son kurs tələbələri təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG)

uyğun olaraq attestasiyadan keçmiş hesab olunurlar.

Mədəniyyət-yaradıcılıq Mərkəzi Silahlı Qüvvələr Günü münasibətilə musiqili kompozisiya hazırlayıb

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə musiqili kompozisiya hazırlayıb.



İfəsində "Azərbaycan" mahnısı sözləndirilib.

Musiqili kompozisiya BDU TV ilə birləşkədə hazırlanıb.

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününe həsr olunmuş onlayn tədbir keçirilib

Tarix fakültəsinin təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününe həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev qeyd edib ki, Milli Ordumuzun yaradılması 102 il bundan əvvələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Liderimizin adı ilə bağlıdır, məhz onun sayosundə ordu quruculuğu sahəsində genişmiyənislahatlar həyata keçirilmiş, peşəkar, yüksək səviyyəli nizami ordu formalasdırılmış, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılmışdır.

E.Babayev qeyd edib ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz uzaqgöron rəhbərin gərgin zəhmətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Ölkə rəhbərinin iştirakı ilə 2011, 2013 və 2018-ci illərdə Silahlı Qüvvələrimizin möhtəşəm hərbi paradi, Azərbaycanın Milli

Qəhrəmanı Mübariz İbrahimovun şücaeti, "Aprel zəfəri" və Naxçıvan əməliyyatları Milli Ordumuzun gücünün və qüdrotinin göstəricisidir.

Rektor Azərbaycan Ordusunun güc və qüdrotinin töbliği, Vətənə məhəbbətin tərənnümü, hemçinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində bilavasitə təhsil işçilərinin üzərinə böyük vəzifələr dündəşdilən vurgulayıb.

Daha sonra Azərbaycan tarixi kafedrasının professoru Nuru Məmmədov "Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında", Azərbaycan tarixi kafedrasının dosenti Ələmdar Şahverdiyev "Azərbaycan milli ordusunun yaranması tarixində", Tarix fakültəsinin Tələbə Həmkarlar İttifaqının sədri Əli Babazadə "Azərbaycan ordusunun Qarabag döyuşləri: dünən və bugün" mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Milli Ordunun yaranma tarixindən, Ulu Önder Heydər Əliyevin silahlı qüvvələrimizin güclənməsi istiqamətində göstərdiyi xidmətlərdən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi quruculuğu prosesindən, 2016-ci il "Aprel döyuşləri"ndə Milli Ordumuzun göstərdiyi şücaetdən, ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətindən, texniki təchizatından, zabit kadrlarının hazırlıq səviyyəsində ətraflı məlumat verilib.

"Microsoft Teams" platforması üzərində təşkil olunmuş tədbiri 100-dən çox iştirakçı izləyib.

Buraxılışa məsul:

Afaq Sadıqova

Redaksiya heyəti

Əliş Ağamirzəyev
Vüqar Əliyev
Cahangir Məmmədli
Həmid Vəliyev
Allahverdi Məmmədli
Nəsir Əhmədli

Dizayn - tərtibat:

Aynur Qurbanqızı

Bakı Dövlət Universitetinin mətbəəsində çap olunmuşdur.

Çapa imzalanıb:

28.06.2020

Tiraj: 1000 nüsxə

Redaksiyanın mövqeyi ilə müəlliflərin mövqeyi üst-üstə düşməyə bilər.

Dərc olunan məqalələrin mətninə görə redaksiya məsuliyyət daşıdır.